

Bioqrafiya “təqlidçiləri”



Səxavət Sahil

Edəbiyyatda təbdil, təqlid, plagiarism kimi hallar həmişə olub və bu gün də davam etməkdədir. Bəzən buna haqq qazandıranlar olur. Hətta pastiş deyilən ədəbi priyom da var ki, bu da "ədəbi oğurluğu, loru dildə desək qanuniləşdirir. Mirzə Fətəli Axundovun komediyalarını subyektiv yanaşma olsa da Avropa yazıçılarının əsərlərinin Azərbaycan versiyası kimi də qəbul etmək olar.

Dövr və şərait Axundovdan bunu tələb edirdi. Yazarının və ya şairin "ədəbi cinayet" töratması yalnız sənət və peşəkarlıq baxımından "məhkəməyə" çekilə bilər. Amma iş bununla bitmir. Həmkarının yaradıcılığı ilə qane olmayanlar onların bioqrafiyasını "ələkeçirməkla", ciddi yazar obrazı yaratmağa çalışırlar.

Əvvəlcə məşhurluğuna göz dikdiyi həmkarının zahiri görkəmini təqlid edirlər. Saqqal saxlamaq, saç uzatmaqdən tutmuş geyimə qədər təkrarlayırlar. Sonra içki və qadınlar məsəlesi əsas gündəm yaradan təqlidlər sırasına daxildir. Düzdü, bunlar şəxsi məsələdir, lakin bunları nümayışkarane edənlərin gizli məqsədi olmamış deyil. Filan şair və ya yazar kimi olmayı, onlar kimi yaşamaqda görmək də, hesab edirəm ki, nə qədər populyarlıq istəyi olsa da, əslində, bunun kökündə yazar olmaq azarı durur.

Bu düşüncə son dövrlər bizim ədə-

biyyatda geniş yayılsa da, əslində, bunun dünyada, Rusiyada və Türkiyədə də örnəkləri var.

Bu yaxınlarda 118 yaşı qeyd olunan məşhur türk şairi Nazim Hikmətin bioqrafiyası olduqca zəngin, eyni zamanda təzadlı, mübahiseli məqamlarla doludur. Di gəl ki, onun bioqrafiyasını da "təqlid edənlər" az deyil. Hələ mən, doğma türkçənin böyük şairinin yaradıcılığından təsirlənənləri kənara qoyuram. Yazarlar onun həyatından da "yararlanmağa" çalışırlar.

Nazim Hikmətin gəncliyi, kommunist düşüncəsi, Moskvada təhsil alması və digər nüanslar belə təqlid olunurdu. Bunu bir başa təqlid adlandırmaq, bəlkə, mübahisə yarada bilər, lakin şaire olan sevgidən belə onun kimi yaşamaq istəyi də son neticədə mənim yazdığım təqlidçilik düşüncəsi ilə üst-üstə düşür.

Ataol Behramoğluunun həyatını araşdırında görürsən ki, oxşar məqamlar çoxdur. İlk vaxtlardan başlayaraq Behramoğlu Nazim Hikmətin yolu ilə gedib. Gənclik illərindən solçuluğa, kommunizmə "qurşanıb", Türk İşçi Partiyasına qoşulub. Nazim Rusiyada təhsil almışdı, Ataol da əvvəlcə Ankarada rus dili üzrə təhsil alsa da, sonra Moskvada təhsilini davam etdiridi. Siyasi səbəblərə görə təzyiqlərə məruz qaldı, həbsdə yatdı. Fransız dili və düşüncəsi ilə tanışlığı, Parisdə yaşaması, Luis Araçon və Pablo Neruda ilə bir araya gəlməsi də Nazim kimi dünyada azadlıqsevər bir populyar şair olmaq istəyindən doğurdu. Fransa o zaman solcuların əsas yuvası sayılırdı, etirazçı şair və yazarlar burada toplaşırırdı.

Ataol Behramoğluunun Sovet Yazıçılar Birliyi ilə əlaqəlerinin olması və bu təşkilatın dəvəti ilə SSRİ-yə gəlməsi Nazim ənənəsinin davamı idi. SSRİ kommunist düşüncəli sənət adamlarını öz mənafeyi naminə dəstəkləyirdi, onları təbliğ edirdi. Sovet ideoloqları yeni bir Nazim Hikmet yaratmaq isteyirdilər.

Ataol Behramoğluunun rus əsilli Lüdmila Denisenko ilə evlənməsi məntiqi ardıcılığın növbəti merhəlesi idi.

Nazim Hikmeti təqlid etmək onun kimi şair olmaq, onun şöhrətinə şərik olmaq istəyi ilə bağlıdır. Lakin bu düşüncə Ataol Behramoğluunun yaradıcılığının kölgə altına almaq deyil. Amma əlahəzər həqiqəti yaddan çıxarmaq olmaz. Bütün bunlara baxmayaraq, Ataol Behramoğlu Nazim Hikmet ola bilmədi.